

OQTAY KAZİMİNİN “QARABAĞ LÖVHƏLƏRİ” SÜTİASI

Tərənə YUSİFOVA

Azərbaycan simfonizminin inkişafında əvəzsiz xidmətləri olan bəstəkar C.Hacıyevin tələbəsi Oktay Kazımının “Qarabağ lövhələri” sütiası onun yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutur.

Bəstəkarın “Qarabağ lövhələri” 5 hissəli sütiası mövzu baxımından aktuallığı və melodiyasına görə milli xüsusiyyətləri özündə əks etdirən əsərlər siyahısında özünəməxsusluğunu ilə fərqlənir. Xüsusiələ, digər əsərlərində olduğu kimi bu əsərində də vokal başlanğıcın üstünlük təşkil etməsi nəzərə çarpar. Qarabağ mövzusunun bu əsərdə işıqlandırılması bu gənki günümüzdə də ictimai-siyasi dövrün aktual problemi olmaqla yanaşı, bəstəkarın vətənpərvərlik ruhunu da özündə əks etdirir.

Açar sözlər: bəstəkar, musiqi, əsər, təhlil, süita.

Azərbaycanın çox böyük bəstəkarlıq məktəbi vardır. Bu məktəbin təməlini qoyan dahi bəstəkar Ü.Hacıbəyli olmuşdur. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, və başqa bəstəkarlar bu təməldən qidalanmışlar. Bu dünya məqyası bəstəkarların bir sıra tələbələri, yetirmələri olmuşdur. Bəzi bəstəkarlar vardır ki, onların yaradıcılığı, sanki pərdə arxasında qalır. Bunun bir çox səbəbləri ola bilər. Azərbaycan musiqi tarixində yalnız bu böyük bəstəkarlıq məktəbinin nümayəndələrinin yaradıcılığını öyrənmək, təbliğ etməklə biz bu tarixi kiçildirik. Əger bir bəstəkarın müyyəyən auditoriyası varsa, fərq etməz mahni bəstəkarı olsun simfonik, avangard musiqi yazsın, düşünürük ki, onun yaradıcılığı diqqətə layiqdir və musiqi tariximizdə ona da yer ayırmak lazımdır. Bu mənada Azərbaycan sinfoniyasının inkişafında əvəzolunmaz rolü olan Cövdət Hacıyevin yetirməsi Azərbaycan Respublikasının xalq artisti, istedadlı bəstəkar Oqtay Məmməd oğlu Kazımı (Kazimov, 27.12.1932 - 09.08.2010) musiqi sənətimizdə öz yeri, öz mövqeyi olan, özünəməxsus bədii dəst-xətti, üslubu ilə seçilen vətənini, torpağını dərin məhəbbətlə sevən bəstəkarlardandır.

O.Kazımı yaradıcılığı janr və mövzu baxımından çox rəngarəng və hərtərəflidir. Bəstəkarın yaradıcılığında lirik, tarixi, vətənpərvərlik, dramatik, epik və s. mövzularda əsərlərə rast gəlmək olar.

Yaradıcılığının son onilliklərində (1990-2010) bəstəkar tarixi, vətənpərvərlik mövzusunda bir çox əsərlər yaradır. “Yaşa respublikam” kantatası, “Qarabağ lövhələri” sütiası, “Ədirnə fəthi” simfonik lövhələri (Mustafa Kamal Atatürkün xatirəsinə), “Qəhrəmanlıq simfoniyası”, “Nəğməmsən Azərbaycan” kantatası, “Millətin oyaq gecəsi” vokal-simfonik poeması və s.

O.Kazımı XX əsrin 60-ci illərində təşəkkül tapan bəstəkarlar nəslini təmsil edir. 60-ci illər bütün dünyada olduğu kimi, Azərbaycanda da yeniliklər, axtarışlar dövrü kimi tarixə düşmüşdür. Bu dövrə xalq musiqisinin dərin qatlarına və ənənəvi mövzulara bəstəkarların müraciəti O.Kazımının də bir sıra əsərlərində təzahürünü tapır. 60-ci illər onun yaradıcılığında üslub axtarışları ilə bağlı bir dövrdür. Bu illərdə bəstəkarın estrada-caz musiqisində meyli aydın duyulur. Bu maraq onun bütün yaradıcılığı boyu müşahidə olunmuşdur.

O.Kazımının yaradıcılığı mövzu, obraz-emosional məzmun, janr və forma, kompozisiya xüsusiyyətlərinə görə çox zəngindir. Müasirləri kimi o, da yaradıcılığında milli lad-intonasiya sistemi ilə müasir ifadə vasitələrini üzvi surətdə birləşdirməyə nail olmuşdur.

Bəstəkar özünün kamil ustادı C.Hacıyevin sınıfında təhsil alarkən simfonik musiqidə öz gücünü sınamış, yaradıcılığının yetkin dövründə rastlaşdığı ictimai əhəmiyyətli mövzuları işləməyə səy göstərmişdir. O.Kazımı Qanlı Yanvar hadisələrinə qarşı öz münasibətini bildirmiş bəstəkarlarımızdan biri olmuşdur. “Şəhidlər” simfoniyasında müasir dövrün təməyül-lərindən istifadə edərək, teatrallıq, proqramlılıq keyfiyyətlərini əsərə gətirmiş, qiraatçı və xorun imkanlarından faydalananmışdır.

O.Kazımının yaradıcılığına nəzər saldıqda, 60-70-ci illərdə yaranmış orkestr və kameral-instrumental əsərlərində bəstəkarın üslub axtarışlarını sezməmək mümkün deyil. Bu əsərlərdə bəstəkar maraqlı janr və üslub sintezi yaratmış, simfonik musiqi sahəsində fərqli bir səhifə açmışdır.

O.Kazımı yaradıcılığında olan iki təməyül, bəstəkarın bütün əsərlərinin melodiyasında xüsusi özünü əks etdirir. Sırf estrada üslubunda yazılmış əsərlərdən fərqli olaraq, milli xüsusiyyətləri özündə əks etdirən melodiyalarda folklorə aid intonasiyalar, müğamsayağı xirdalıqlar, bəzək işarələrdən vaxtaşın istifadə nəzərə çarpar. Lakin hər iki növ əsərlərdə sinkopali ritm və sekvensiyalı hərəkət hökmranlıq edir. Sekvensiyalı hərəkətin variasiya olunmuş formalardan istifadə, bəstəkarın nəinki mahnlarının, eləcə də iri həcmli əsərlərinin melodiyasının yadda qalmasına gətirib çıxarır. O.Kazımının əsərlərində melodik hərəkət müxtəlidir. Bu melodiyalar, bəzən yüksək səsden enmə vasitəsilə aşağıya doğru hərəkət edir, bəzən isə əksinə, aşağı səsdən hərəkət edərək yüksəyə qalxır. Bəstəkarın simfonik musiqisində mahnivarılık parlaq şəkildə öz əksini tapır. O.Kazımı yaradıcılıq üslubunu xarakterizə edərkən, əsasən, sinkopali ritmi onun əsərlərinin leyt-ritmi, lirikanı isə əsərlərinin leyt-mövzusu kimi şərtləndirmək olar. Bəstəkarın iri həcmli əsərlərində və eləcə də mahnlarında xorun iştirakı əksər hallarda nəzərə çarpar. Xor musiqisindən istifadə edən bəstəkar demək olar ki, homofon-harmonik üslubda yazıya

əsaslanır. Bunu da Ü.Hacıbəyli ənənələrinin davamı kimi səciyyələndirmək olar. Xoryazı üslubunda paralel tersiya, seksta, bəzən tam üçsəslilərlə hərəkət yazı dəst-xətti, bəstəkarın bu janrıda yaradıcılığının xarakterik cəhəti kimi əks olunur.

O.Kazımının yaradıcılığı tematika baxımından çox zəngindir. O, təkcə lirika ilə məhdudlaşmır. Vətənpərvərlik, qəhrəmanlıq, əmək mövzusu, məhəbbət mövzusu O.Kazımının yaradıcılığında mühüm yertutur. Bu əsərlərdə Azərbaycan təbiətinin gözəllikləri tərənnüm edilir, vətən oğullarından, əmək qəhrəmanlarından bəhs olunur. Bəstəkarın müraciət etdiyi şairlər sırasında B.Vahabzadə, C.Novruz, F.Qoca ilə yanaşı, R.Zəka, R.Heydər, İ.Coşqun, Y.Həsənbəy və bir çox başqa şairlərin adları vardır. Ümumiyyətə, O.Kazımı həm müraciət etdiyi musiqi janrlarında, həm də mövzularда cəsarətli addimlar atmışdır. H.Cavidin «İblis» əsəri, M.Ə.Sabirin «Hophopnamə» əsərlərində kəskin satira, dövrün çirkin və ədalətsiz tərəflərini aşkara çıxarmaq cəhdəri, bəstəkarın daxilində alovlanan etiraz səsini ucaltmaq üçün bir vasitəyə çevrilir.

O.Kazımının orkestr üçün yazdığı əsərlərin sırasında "Qarabağ lövhələri" "Şəhidlər" simfoniyasından sonra əhəmiyyətli yerlərdən birini tutur. Belə ki, bəstəkar bu əsərə dəfələrlə qayıtmış və onu müxtəli tərkiblər üçün işləmişdir. Əsərin ilk versiyası 1990-ci ildə fortepianoda 4 əl üçün nəzərdə tutulmuş "Qarabağ lövhələri" adlı 5 hissəli süita, daha sonra isə 1992-ci ildə simfonik orkestr üçün nəzərdə tutulmuş simfonik süita kimi təqdim olunmuşdur. Əsərin bu versiyaları səslənməmişdir. Nəhayət, 2000-ci ildə O.Kazımı yenidən bu əsərə qayıdaraq onu xalq çalğı alətləri üçün işləmiş, Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Ağaəli oğlu Paşayevin rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrinin ifasında 2001-ci il noyabr ayında ilk dəfə səsləndirilmişdir.

Qarabağ mövzusu Azərbaycan bəstəkarlarının yaradıcılığında diqqətdən kənar qalmamışdır. V.Adigözəlovun "Qarabağ şikəstəsi", "Qəmkarvanı" oratoryaları, T.Bakixanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş Yedinci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, "Salatin" oratoryası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991, Qarabağ şəhidlərinə ithaf olunub), S.İbrahimovanın "Vətən şəhidləri" kantatası (1990), tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999), S.Ələsgərovun solist, xor və xalq çalğı alətləri orkestri üçün "Güllələnən abidələr" balladası, V.Allahverdiyevin solo tar üçün "Qarabağ balladası" və b. qeyd etmək olar. O.Kazımının yaradıcılığında da Qarabağ mövzusu bir neçə əsərdə

keçir. 1990-cı ildə böyük simfonik orkestr üçün "Qarabağ rapsodiyası", "Qarabağ lövhələri", "Millətin oyaq gecəsi", "Qəhrəmanlıq" simfoniyası bu mövzuya həsr olunmuşdur.

Yaradıcılığında vətənin azadlığı və xüsusilə Qarabağ mövzusunun geniş yer tutduğu şair Abdulla Qurbanı ilə O.Kazımı arasında yaradıcılıq və six dostluq münasibətləri olmuşdur. Onun Murov dağla bağlı şeirlərinin yer aldığı "Murov dağ nəğmələri" oratoryası bəstəkarın iri miqyaslı əsərlərindən biridir. Hər iki sənətkarı birləşdirən əsas cəhət ikisinin də yaradıcılığında vətənpərvər ruhlu mövzuların geniş yer almışdır. Bundan başqa O.Kazımının ulu öndər, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə həsr olunmuş "Millətin oyaq gecəsi" vokal-simfonik əsəridə məhz şair Abdulla Qurbanının yaradıcılığına əsaslanır.

O.Kazımının "Qarabağ lövhələri" əsərinin fortepiano və xalq çalğı alətləri üçün nəzərdə tutulmuş versiyaları bəstəkarın şəxsi arxivindən əldə olunmuşdur. Həm fortepiano versiyasında, həm də orkestr üçün nəzərdə tutulmuş süita 5 hissəli quruluşdadır. Bu programlı əsərdə, hər hissənin öz adı vardır: 1. Müqəddimə - İsa bulağı; 2. "Cidirdüzü"; 3. "Xarı bülbül"; 4. "Toy"; 5. "Qaytağı". Eyni adlar orkestr versiyasında da olduğu kimi saxlanılmışdır. Lakin uyğunluq sadəcə adlarla kifayətlənmir. Əsərin məzmunu hər iki versiyada üst-üstə düşür. Buna görə, xalq çalğı alətləri orkestri üçün nəzərdə tutulan versiya səsləndiyi üçün təhlilə də məhz həmin variantı cəlb etmişik. Bu əsərin partiturası bəstəkarın şəxsi arxivindən əldə olunmuşdur.

Əsərin girişini möhtəşəm xarakter daşıyır və bir qədər dramatizm elementləri özünü göstərir. Girişin ilk intonasiyaları (punktirli sinkopalar) «Şəhidlər» simfoniyasının proloqundakı mövzunu xatırladır. Bəstəkar reçitativ-deklamasiya xarakterli melodiyada muğam elementlərindən geniş istifadə edir. "Si" mayəli şüştər ludının mayə pərdəsi üzərində organ punktuna əsaslanan ilk xanələrdən dramatizmi ilə diqqəti cəlb edən mövzu öz davamını daha həzin və lirik mövzularda tapır.

"İsa bulağı" hissəsi tamamilə fərqli ab-hava yaradır. Burada "Şüştər" muğamına əsaslanan melodiya həzin kədər duyğuları oyadır, sanki doğma yerlər üçün həsrət çəkən qəlbin qəm-qüssəsini ifadə etməyə çalışır. Bu melodiyada dramatizm elementləri ince ruhlu motivlərlə əvəzlenir. Klarnetin solosu muğam improvisasiya üslubunu özündə əks etdirir. Həmin mövzu klarnetin ardınca taxta nəfəslilərin ifasında yenidən səslənir. Bu zaman xalq çalğı alətləri kamança, qanun, saz, ud, tar orqan punktu üzərində əsas mövzunu dəstəkləyir. Burada inkişaflı ritm və ya motivlər nəzərə çarpır. Muğam ifasında olduğu kimi əsas dayaq səslərinin ardıcıl stabil ritmlə təkrarlanması müşahidə olunur.

[Nümunə 1]

The musical score for "Xarı Bülbül" is presented in two systems. Each system contains two staves, labeled I and II. The top system (Staff I) uses a treble clef and a 2/4 time signature. The bottom system (Staff II) uses a bass clef and a 2/4 time signature. The music is composed of eighth and sixteenth note patterns, with some notes grouped by brackets. The notation is in a Western-style musical staff.

I hissə təkrar quruluşlu sadə iki hissəli formada yazılmışdır. Formanın ikinci hissəsi birincinin mövzusunu təkrar edir. Burada orkestr daha koloritli səslənmələrlə yadda qalır. Əsas melodianın divizi verilməsi tembr rəngarəngliyini daha da artırır. Ona kontrapunkt təşkil edən ikinci melodik xətt çoxsəslilikdən doğan gərginliyi azaltmağa nail olur. Bəstəkar bütün hissəni yalnız bir mövzu üzərində quraraq ona müxtəlif tembr çalarları getirir, eləcə də xalq musiqisinə xas olan variantlılıq prinsipini ön plana çəkir.

Əsərin "Cıdır düzü" adlanan ikinci hissəsi öz ritmik xüsusiyyətləri ilə maraq kəsb edir. Bəstəkar kiçik girişdən sonra qeyri-ənənəvi 5/8 ölçüsündən istifadə edir. Bu hissənin musiqisi Azərbaycan bəstəkarlarının əsərlərində ov səhnələrini təsvir edən əsərlərin mövzularını xatırladır. Bu musiqini dinlədikcə F.Əmirovun "Min bir gecə" baletindən Şəhriyarın ov səhnəsinin motivləri yada düşür. İki səhnə arasında məzmun yaxınlığı ilə bərabər qeyri-simmetrik metr ölçülər, eləcə də melodik və ritm xüsusiyyətləri yaradır. "Cıdır düzü" hissəsinin musiqi materialı Şuşanın əfsanəvi Cıdır düzündə cavanların bayram və el şənliklərində at belində göstərdiyi hünər və igidlikləri tərennüm edən səhnələri göz önünde canlandırır. Kiçik hecmli bu parçada bəstəkar möhtəşəm səhnəni bütün rəngarəngliyi və təntənəsi ilə yarada bilmüşdür. II hissə sadə üç hissəli formadadır. I və III hissələr period

formasındadır, orta hissə bir qədər genişləndirilmişdir. Bu hissədə bəstəkar yenə də ənənəyə sadıq qalaraq bir mövzu üzərində dayanır. Lakin burada eyni mövzunun müxtəlif yüksəkliliklərdə keçməsi ilə yüngül təzad yaranır.

Əsərin hissələri arasında maraqlı təzad prinsipi özünü göstərir. Hər bir canlı, ritmik, emosional parçanın ardına bəstəkar lirik parça təqdim edir. Burada da haykülü cıdır səhnəsinin ardına "Xarı bülbül"ün kədər dolu lirik melodiyası əhval-ruhiyyəni tamamilə dəyişir. Süitanın lirik mövzuları öz daxilində həzinliklə yanaşı, dərin bir həsrət hissini daşıyır. Bu bəstəkarın bir çox əsərlərində duyulan itirdiyimiz torpaqların, doğma yerlərin həsrət hissidir.

"Xarı bülbül" hissəsinə verilən ad özü də rəmzi xarakter daşıyır. Xarı bülbül yalnız Qarabağ torpağında yetişən gözəl bir gülün adıdır. Bu gülə bağlı maraqlı hekayətlər də mövcuddur. Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahzadələrindən biri ilə evləndirərkən xanımı qüssələnmesin deyə, şahzadə Qarabağın bütün gül-çiçəklərindən İrana getizdirərək bağ saldırır. Bütün bitkilər yetişdiyi halda, yalnız xarı bülbül gülü burada yetişmir. Elə bu hadisədən sonra da onun haqqında qəmlili xalq mahnısı "Xarı bülbül" yaranmışdır. Bu gülün görüntüsü çiçəyin üzərində oturmuş bülbül təəssüratı yaratdığından belə adlandırılmışdır.

Əsərdə xarı bülbülün doğurduğu emosional əhval-ruhiyyə saxlanılmışdır. "Cıdır düzü" hissəsində istifadə olunan Çahargah muğamının intonasiyalan burada öz xarakterini dəyişərək davam edir.

Məlum olduğu kimi, Çahargah muğamının intonasiyalan bəstəkarın iri həcmli əsərlərində xüsusi yer tutur. Onun "Çahargah fantaziyası" ilə yanaşı, müxtəlif janrlarda yazdığı əsərlərdə bu laddan geniş surətdə istifadə edilmişdir. "Çahargah" muğamının zəngin melodiya, intonasiya və ritm xüsusiyyətləri, rəngarəng emosional obrazlar aləmi eyni adlı lada əsaslanan əsərlərin musiqi materialında geniş tətbiq olunur. Azərbaycan bəstəkarlarının əsərlərində müəyyən ladlara üstünlük verilməsi tez-tez rast gəlinir. Məsələn, F.Əmirovun əsərlərində şur, şüster, V. Adıgözəlovun əsərlərində segah, S.Ələsgərovun melodiyalarında bayati-şiraz ladının üstünlük təşkil etməsi müşahidə olunur. Təbii ki, bu əsərlərdə eyni adlı muğamlardan geniş istifadə edilir.

O.Kazımının yaradıcılığında da eyni fikirləri çahargah lədi haqqında söyləmək olar. Bəstəkarın "Çahargah" fantaziyası eyni adlı muğamın ritm, intonasiya, melodik dilinin bütün xüsusiyyətlərini böyük məharətlə istifadə olunmasına parlaq nümunədir. "Qarabağ lövhələri" süitasında da çahargah lədi apancı funksiya daşıyır.

Ladın formaya radıcı funksiyası da musiqi əsərlərində ilk növbədə eyni adlı muğamın əsas pərdələrinin vurğulanması, şöbə ardıcılığı, kulminasiya və eniş mərhələlərinin məhz muğamlı əlaqəli qurulması ilə bağlıdır. O.Kazımının "Qarabağ lövhələri" süitasında ladın həm obrazyaradıcı, həm də formaya radıcı funksiyasının tətbiqi müşahidə edilir.

"Qarabağ lövhələri" əsərində dominantlıq edən çahargah lədi eyni adlı muğamlı əlaqəli şəkildə istifadə olunur. Süitanın müxtəlif hissələrində əsərin programına uyğun olaraq "Çahargah" muğamının şux, oynaq, şən, həyatsevər əhval-ruhiyyəli intonasiyaları ilə lirik, həzin, kədərli xarakter daşıyan motivlərə əsaslanan mövzular növbələşir. Bu programlı əsərdə həm də müəyyən süjet

[Nümunə 2]

Allegro Moderato

Allegro Moderato

xətti nəzərə çarpır. Müqəddimə xalq məişət səhnələrinin ümumiləşmiş obrazını yaradır. "İsa bulağı" və "Cıdır düzü" hissələri bu gözəl diyarın təbiətini vəsf edir. "Xarı bülbül" əsərin mərkəzində durur. Bu hissə məhəbbət mövzusunu tərənnüm edir. Gözel təbiətin qoynunda baharın məhəbbət etirli ruhundan qidalanan bu hissədə iki gəncin bir-birinə olan saf sevgisi tərənnüm olunur. Maraqlıdır ki, bəstəkar burada "Xarı bülbül" adlı xalq mahnısından istifadə etməmişdir. Ümumiyyətlə, O.Kazımının əsərlərində xalq musiqi nümunələrinən birbaşa sitat kimi istifadə olunmasına az rast gəlinir. Xalq mahnısı "Segah" muğamının intonasiyaları üzərində qurulduğu halda, bəstəkar bu hissədə çahargah lədindən istifadə edir. Lakin əsərin ümumi ideya və süjet xəttinə cavab olaraq lirik melodiya bütün hissə boyu öz xarakterini saxlayır. Bu hissənin melodiyası bir qədər lirik xarakterli Çahargah təsniflərini xatırladır. Əsərin orkestr versiyasında mövzu əvvəlcə qanun, kamança və tar alətlərinə həvalə olunur. Onun ikinci keçidində isə ifaya taxta nəfəslilər qoşulur. Mövzu üçüncü dəfə tutti variantında təqdim olunur. Bu hissə təkrar quruluşlu, reprizli mürəkkəb iki hissəli formada yazılmışdır.

Onun ardınca səslənən "Toy" adlı hissə sevgi-məhəbbət münasibətlərinin məntiqi davamı kimi çıxış edir. Burada ölçü, ritm, melodiya, temp, xarakter köklü surətdə dəyişərək əsl el şənliyi əhval-ruhiyyəsi yaradır. Bu hissənin musiqi materialı orta templi, şux xarakterli xalq rəqslarına çox yaxındır. İki hissəlilik özünü göstərir. Birinci bölmədə 6/8, ikinci bölmədə 3/4 metri tətbiq olunur ki, bu da xalq rəqs və rəngləri üçün olduqca səciyyəvidir.

Bu hissə sadə iki hissəli formadadır. Birinci bölmə period formasında qurulur. Periodun ikinci cümləsi iki dəfə təkrarlanaraq genişlənmə effekti yaradır. Cümlələrin dəfələrlə təkrarlanması xalq rəqsləri üçün olduqca xarakterikdir. Bəstəkarın bu hissədə təkrarlara yer verməsi rəqs janrı xüsusiyyətləri ilə bağlıdır. İkinci hissənin mövzusu bir qədər fərqlənir.

Sonuncu hissə rəqs əhval-ruhiyyəsini birmənalı şəkildə davam etdirir. Bu hissə "Qaytağı" adlanır. Qaytağı tez templi rəqs növüdür. Bəstəkar bu rəqsin ənənələrinə sadıq qalaraq ona səciyyəvi olan temp, ritm xüsusiyyətlərini bu hissədə parlaq surətdə nümayiş etdirmiştir. Əsərin kənar hissələri digərlərinə nisbətən daha böyük həcmə malikdir. O cümlədən son hissədə də musiqi materialı daha geniş şəkildə işlənərək təqdim olunur. Genişlənmə həm də çox sayılı reprizaların hesabına baş verir. Reprizaların istifadəsi xalq rəqslərinə xas olan cəhətlərdən biri kimi çıxış edir. Son

[Nümunə 3]

The musical score consists of two staves, labeled I and II, written in 2/8 time. Both staves begin with a dynamic marking of 'mf'. Staff I contains a continuous sequence of eighth-note pairs. Staff II contains a similar sequence but includes grace notes between the main notes. The notation uses standard musical symbols like quarter notes, eighth notes, and sixteenth notes.

Beləliklə, bəstəkarın "Qarabağ lövhələri" 5 hissəli sütəsi mövzu baxımından aktuallığı, melodiyasına görə isə milli xüsusiyyətləri özündə əks etdirən əsərlərin siyahısında özünəməxsus yer tutur.

Bu araşdırmalardan belə məlum olur ki, O.Kaziminin simfonik musiqisi onun yaradıcılığının ilk dövründen başlayaraq yaranıb formalaşmışdır. Artıq 60-ci illərdə bəstəkar bu monumental janrı müraciət etmişdir. İlk dəfə öz qələmini isə 1962-ci ildə birhissəli simfonik janrda sınamışdır. Bu, bəstəkarın "Azerbaycan rapsodiyası" əsəri olmuşdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, bəstəkarın simfonik musiqisi janr baxımından rəngarəngdir: birhissəli əsərlər, simfonik silsilə, birhissəli simfoniya, programlı simfonik süita, simfonik lövhələr. Janr fərqliliyi ilə yanaşı, bəstəkarın simfonizmində diqqətiçəkən ikinci məqam məzmun müxtəlifliyidir. Burada vətənpərvərlik, qəhrəmanlıq və mübarizə, ictimai-siyasi dövrün ən aktual mövzusu olan Qarabağ mövzusu öz əksini tapır.

iki hissədə bəstəkarın orkestrin tutti səslənməsinə daha çox yer verməsi musiqinin xarakterinə cavab verir. Burada el şənliyinin sevinci vətən tənəsi, həyatsevər xarakteri ifadə olunur.

Bu hissə təkrar quruluşlu sadə iki hissəli formadadır. Burada "Cıdır düzü"ndə rast gəldiyimiz prinsip yenidən istifadə olunmuşdur. Bəstəkar eyni mövzunu yenidən müxtəlif yüksəkliliklərdə səsləndirməklə tembr effektləri yaratmağa nail olur. Kodada bəstəkar girişin mövzusundan istifadə etməklə əsərə vahid quruluş getirmiştir.

O.Kaziminin simfonik yaradıcılığının üçüncü xüsusiyyəti onun programlılığıdır.

Nehayət, dördüncü xüsusiyyət kimi, O.Kaziminin simfonik musiqisinin lirik-mahnıvari üslubu qeyd edilməlidir.

Əlbəttə ki, O.Kazimi müəllimi C.Hacıyevdən fərqli monumental simfoniya janrına çox meyl etməmiş, onu əsasən mahni janrı daha çox özünə cəlb etmişdir. Bununla yanaşı, o, qələmini bu sahədə də sınamışdır. Bəstəkarın simfonik musiqisinin beşinci xüsusiyyəti kimi, bu janrı təmsil edən əsərlərində vokal başlanğıçın üstünlük təşkil etməsidir. Bu xüsusiyyət, bir tərəfdən bəstəkarın vokal xor musiqisine meyl etməsindən, digər tərəfdən isə ümumilikdə sovet simfonizmi üçün həmin dövrdə tipik olan tendensiyadan irəli gelir. Digər bir xüsusiyyət kimi isə simfonik silsilənin yiğcamlasdırılmasına meyl edilməsi və bir hissə daxilində təzadlı-mürəkkəb forma xüsusiyyətlərinin verilməsi XX əsrin II yarısının simfonik musiqisinə xas olan cəhətlərə bağlıdır.

ƏDƏBİYYAT

1. Abasova A.R. Azərbaycan bəstəkarlarının birhissəli simfonik əsərlərinin janr və üslub xüsusiyyətləri. Bakı: Elm və təhsil, 2010, s. 224
2. Azərbaycan xalq musiqisi. Oçerkələr. (müəlliflər: Ə.İsazadə, Ə.Eldarova, R.İsmayılov, N.Məmmədov, R.Zöhrabov, B.Hüseynli) Bakı: Elm 1981, s. 198
3. Azərbaycan milli musiqisinin tədqiqi problemləri. Respublika elmi konfransının materialları. Bakı: 1992, s. 238
4. Azərbaycan milli musiqisinin tədqiqi problemləri (Məqalələr toplusu), 4-cü buraxılış. Bakı: Adiloğlu, 2001, s. 249
5. Azərbaycan milli musiqisinin tədqiqi problemləri (Məqalələr toplusu), 5-ci buraxılış. Bakı: Adiloğlu, 2004, s. 478
6. Babayev E.Ə. Ənənəvi musiqimiz. Bakı: Elm, 2000, s. 113
7. Babayev E.Ə. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. Bakı: Elm, 1998, s. 146
8. Həsənova C.İ. Azərbaycan musiqisinin məqamları. Bakı: Elm və təhsil, 2012, s. 231
9. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı: İşləq, 1984, s. 100
10. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerkələr. Bakı: Elm, 1991, s. 118

NOTAQRAFIYA

1. Kazimi O. "Qarabağ lövhələri" 5 hissəli süita. Əlyazma (2000)

SAYTOQRAFIYA

11. www.musigi-dunya.az
12. www.oqtaykazimi.az

Важное место в творчестве Огтая Казими занимает сюита «Карабахские картины». Также нужно отметить большую роль педагога О.Казими Дж.Гаджиева, внесшего неоценимый вклад в развитии азербайджанской симфонической музыки.

Пятичастная сюита композитора «Карабахские картины», благодаря своей актуальности и мелодичности, отличается оригинальностью в перечне произведений, отражающих национальные черты.

В частности, как и в других его произведениях, в этом произведении тоже заметно преобладание вокальных начал.

Освещение Карабахской проблемы является не только актуальной темой общественно-политического периода, но и отражает патриотический дух композитора.

Ключевые слова: композитор, музыка, произведение, анализ, сюита.

The suite "Karabakh boards" by Oktay Kazimi, a student of composer J.Hajiев, who made invaluable contributions to the development of Azerbaijani symphony, occupies is a special place in his work.

The composer's 5-part suite "Karabakh boards" differs by its originality in the list of works reflecting national features due to its topicality and melody. In particular, as in his other works, the predominance of vocal beginnings is noticeable in this work. Coverage of the Karabakh issue in this work is not only a topical issue of the socio-political period today, but also reflects the patriotic spirit of the composer.

Key words: composer, music, piece, analysis, suite.